

Fənnin adı. Avtomobil sərnişin daşımaları fənnindən imtahan sualları

Qrup 49 və 49 A

Şöbə: Avtonəqliyyat.

1. Sərnişin avtomobil nəqliyyatı müəssisəsinin təşkilatı truktur.
2. ANM -nin mütəxəssislərinə qoyulan tələblər.
3. Avtobus daşımalarında dispetçerləşdirmə.
4. Dispetçer idarəetmə sistemi.
5. Dispetçer idarəetməsinin və rabitəsinin texniki vasitələri.
- 6 Mərkəzi dispetçer stansiyasının avtobus bölməsinin texnoloji prosesi.
7. Mərkəzi dispetçer stansiyasının avtobus bölməsinin texnoloji prosesini informasiya alt sistemi.
8. Mərkəzi dispetçer stansiyasının avtobus bölməsinin texnoloji prosesini nəzarət alt sistemi.
9. Mərkəzi dispetçer stansiyasının avtobus bölməsinin texnoloji prosesinin nizamlaşdırma alt sistemi.
10. Dispetçer nizamlaşdırma üsulları.
11. avtobusların operativ intervalla yola salınması və gecikmiş vaxtın qovulması üsulu ilə avtobusların pozulmuş hərəkətinin nizamlaşdırılması.
12. Dispetçer nizamlaşdırma üsulları- qısaldılmış reysə yola salınma və dəyişdirilmiş marşruta yola salınması. İlə avtobusların pozulmuş hərəkətinin nizamlaşdırılması.
13. Sifarişlə işləyən avtobusların idarə olunması.
14. Avtomatlaşdırılmış dispetçer idarəetmə sistemi.
15. Nəqliyyatın intellektual idarəetmə sisteminin strukturu.
16. Nəqliyyatın intellektual idarəetmə sisteminin funksiyaları.
17. Minik avtomobilləri ilə sərnişin daşımaları.
18. nəzarət qurğusu –Taxoqraf funksiyaları.
19. Minik avtomobilləri ilə sərnişin daşımaların təşkili.
20. Minik taksi avtomobillərində gedişə sərf olunan vaxt.
21. Minik taksi avtomobilinin pullu yürüşə görə məhsuldarlığı.
22. Minik avtomobilinin pullu dayanma vaxtına görə məhsuldarlığı.

23. Taksomotor daşımlarının təsnifatı.
24. Minik avtomobilləri ilə sərnişin axınının öyrənilmə üsulları.
25. Taksometr funksiyası ,iş prinsipi və quruluşu.
26. Əhaliyə minik avtomobilləri ilə xidmət keyfiyyəti.
27. Taksomotor daşımlarının planlaşdırılması.
28. Taksomotor daşımlarında daşıma həcmnin hesablanması.
29. Taksi avtomobillərinin gündəlik ümumi yürüşü, yürüşdən istifadə əmsalı və pullu yürüşdən istifadə əmsalı.
30. Taksi avtomobilinin naradda olma vaxtı. və faydalı iş vaxtından istifadə əmsalının hesablanması.
31. Minik avtomobillərindən istifadə texnologiyası.
32. Taksi avtomobillərinin xəttə iş qrafiki və sürücülərin işin təşkil
33. Avtomobil və digər sərnişin nəqliyyat növlərinin işinin uzlaşdırılması.
34. Sərnişin daşımlarında keyfiyyətin idarə olunması.
35. Sərnişinlərə nəqliyyat xidmət keyfiyyətinin qiymətləndirilməsi.
36. Avtomobil nəqliyyatında sərnişin daşımlarının sertifikatlaşdırılması
37. Sərnişin daşımlarında keyfiyyət normativləri
38. Avtomobil sərnişin nəqliyyatında tarif sistemi
39. Baqaj daşımları və gediş haqqı sistemi. Bilet sistemi
40. Minik taksi avtomobil sürücülərinə qoyulan tələblər.

Tərtib etdi: t.e.ü.f.d. F.E. Şıxəliyev.